

**AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ**



KINESİOLOGİYA

FƏNNİ ÜZRƏ

050808 – TİBB BACISI İŞİ ixtisası üzrə

TƏDRİS PROQRAMI

BAKİ – 2023

T rtib ed n:

**“Fizioterapiya v  tibbi reabilitasiya”
kafedrasının  m kdaşları**

Kafedra m diri, t. .f.d. dosent Paşa Mehdiyev Surxay ođlu

 mza _____

t. .f.d., dosent S daq t Quliyeva Q dir qızı

 mza _____

t. .f.d., assistent Vaqif C lilov  ingiz ođlu

 mza _____

R y ver nl r:

1. Universitet daxili
2. Universitetd n k nar (yerli v  ya xarici)

Fənn proqramına Elm və Təhsil Nazirliyindən nəşr hüququ (qrif) o zaman alınır ki, sizin fənn Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramında mövcuddur.

Fənn proqramına Azərbaycan Tibb Universitetindən nəşr hüququ (qrif) o zaman alınır ki, sizin fənn universitet tərəfindən müəyyən edilmiş fəndir və tədris işçi planında mövcuddur.

**Fənn proqramına Elm və Təhsil Nazirliyindən
nəşr hüququ (qrif) alınması üçün tələb olunan sənədlər**

- 1 – Kafedradan çıxarış
- 2 – Fakültə elmi şurasından çıxarış
- 3 – Tədris-metodik şuradan çıxarış (əgər şura varsa)
- 4 – 2 rəy (universitet daxili və kənar)
- 5 – Notariusdan təsdiq olunmuş ərizə forması (qrif almaq üçün)
- 6 – Fənn proqramı möhürlənmiş və imzalanmış (möhür universitetin; imza proqramı tərtib edənlərin)
- 7 – Rektorun adından Elm və Təhsil Nazirliyinə məktub
- 8 – A4 formatında təqdim etmək olar

**Fənn proqramına Azərbaycan Tibb Universitetində
nəşr hüququ (qrif) alınması üçün tələb olunan sənədlər**

- 1 – Kafedradan çıxarış
- 2 – Fakültə elmi şurasından çıxarış
- 3 – Tədris-metodik şuradan çıxarış (əgər şura varsa)
- 4 – 2 rəy (universitet daxili və kənar)
- 5 – Notariusdan təsdiq olunmuş ərizə forması (qrif almaq üçün)
- 6 – Fənn proqramı möhürlənmiş və imzalanmış (möhür universitetin; imza proqramı tərtib edənlərin)
- 7 – Kafedra müdirinin adından rektora məktub
- 8 – A4 formatında təqdim etmək olar

GİRİŞ

AKTS: 4

Kinesiologiya hərəkətin öyrənilməsidir. Bununla belə, bu tərif çox istifadə oluna bilməyəcək qədər ümumidir. Kinesiologiya anatomiya, fiziologiya, fizika və həndəsə sahələrini bir araya gətirir və onları insan hərəkəti ilə əlaqələndirir. Beləliklə, kinesiologiya mexanika, əzələ-skelet anatomiyası və sinir-əzələ fiziologiyasının prinsiplərindən istifadə edir. Biomexikanın öyrənilməsində birbaşa insan orqanizminə aid olan mexaniki prinsiplərdən istifadə olunur. Ortezdən, dəstəkləyici qoltuq ağacından, protezdən və ya başqa bir alətdən istifadə etmək üçün onların biomexanik qarşılıqlı əlaqəsi də nəzərə alınmalıdır. Bu, müxtəlif fəaliyyətlərlə əlaqəli statik (hərəkət etməyən) və/və ya dinamik (hərəkətli) sistemlərə baxmaqdan ibarət ola bilər. Dinamik sistemləri kinetik və kinematikaya bölmək olar. Kinetika hərəkətə səbəb olan qüvvələrdir, kinematika isə hərəkət edən sistemin zaman, məkan və kütlə aspektləridir. Bu və digər əsas biomexaniki anlayışlar tədris prosesində müzakirə olunacaq. Kinesiologiyanın digər komponentlərini başa düşmək və tətbiq edə bilmək üçün əsas hesab edilən dayaq-hərəkət anatomiyasının komponentlərinə daha çox diqqət yetirmək lazımdır. Bir çox tələbələr kinesiologiya sözünün qeyd edilməsində mənfi düşüncələrə məruz qalır. Onların çox gərgin vəziyyətə düşürlər. Onlara elə gəlir ki, yalnız anatomiya ilə bağlı keçmiş təcrübələrinə əsaslanaraq, fənni öyrənməkdə yeganə yol əzbərçilikdir. Lakin fənnin mənimsənilməsində əsas üsul öyrənmək, baxmaq və icra etməkdir.

İkincisi, əgər siz təsviri terminologiyayı yaxşı bilirsinizsə və konsepsiyayı və ya xüsusiyyəti vizual şəkildə canlandırma bilirsinizsə, o zaman ciddi yadda saxlamağa ehtiyac yoxdur. Məsələn, ümumi olaraq patellanın harada yerləşdiyini və onun ətrafında hansı strukturların olduğunu bilirsinizsə, öz sözlərinizlə onun yerini dəqiq təsvir edə bilərsiniz. Düzgün olmaq üçün başqasının sözlərini yadda saxlamağa ehtiyac yoxdur. Əzələlərə təsir edən bəzi əsas prinsipləri nəzərə alaraq, fərdi əzələ funksiyasını başa düşmək o qədər də çətinlik yaratmamalıdır. Müəyyən bir oynağın hansı hərəkətlərə icazə verdiyini bilirsinizsə, (2) müəyyən bir hərəkətə səbəb olmaq üçün əzələ müəyyən bir oynaq səthini əhatə etməlidir, (3) bu əzələnin çəkilmə xətti nədir biləcəksiniz.. Məsələn, (1) dirsək yalnız əyilməyə və uzanmağa imkan verir. (2) Əzələ bükülmək üçün oynağı öndən, açılmaq üçün isə arxadan əhatə etməlidir. (3) Biceps brachii qolun ön səthində yerləşən şaquli əzələdir. (4) Buna görə də biceps dirsəyi bükür və s. Bəli, kinesiologiyayı adi insanlar da başa düşə bilər.

Onun öyrənilməsi hətta zövq verə bilər. Fənni qavramaq üçün, imtahandan əvvəl bir gündə uzun müddət oxumaqdansa, həftədə bir neçə dəfə az miqdarda təkrar bilik almaq daha effektivdir.

Fənnin məqsədi Kinesiologiyanın məqsədi insan bədəninin normal hərəkətini öyrənmək və müxtəlif nahiyələrin biomexanik olaraq hərəkətliliyinin anatomik, fizioloji, fiziki, həndəsi xüsusiyyətlərini təyin etməkdir.

Tələbə nəyi bilməlidir:

- 1- Müxtəlif müstəvilərdə hərəkətləri və terminologiyayı.
- 2-Ümumi sklet sisteminin kinetikasını
- 3- Artikulyar kinetikanı
- 4- Əzələ sisteminin kinetikasını
- 5- Ayrı –ayrı nahiyələrin kinetikasını

Tələbə nəyi bacarmalıdır

Hərəkəti qiymətləndirməyi

Hərəkət ROM-nun təyin etməyi

Müxtəlif müstəvilərdə müxtəlif nahiyələrin normal hərəkət aralğının zədələnmələr zamanı dəyişiklikliyini təyin etməyi

Qamətin qiymətləndirilməsini

Tələbə nəyə yiyələnməlidir:

İnsan orqanizminin normal və patoloji hallarda kinematikasını qiymətləndirməyə

PROQRAM

Proqram 30 saat müəhazirə, 30 saat praktik hissədən ibarətdir. proqrama daxil edilmiş dərslərin mövzuları cədvəl şəkilində aşağıda göstərilmişdir.

**Ali tibb bacısı ixtisası üzrə II kurs tələbələri üçün
“Kinesiologiya” fənnindən müəhazirələrin mövzu planı
Payız (VII semestr)**

Cəmi: saat 30

№	Topic Mövzu (mühazirə)	Saat
1	Kinesiologiya haqqında ümumi məlumatlar 1. İdman	2
2	Sklet sisteminin klinik kinesiologiyası 2. Pəhriz və qida əlavələrinin rolu	2
3	Əzələ sisteminin klinik kinesiologiyası 3. Doping və idman	2
4	Artrokinematika 5. Uşaq və yeniyetmə idmançıları üçün xüsusi mülahizələr Qadın idmançıları üçün xüsusi mülahizələr	2
5	Əzələ sisteminin kinematikasını 6. Yaşlı idmançıda xüsusi mülahizələr. Əhli idmançıda xüsusi mülahizələr. Xroniki xəstəliyi və ya xəstəliyi olan xəstələr üçün xüsusi mülahizələr	2
6	Mərkəzi sinir sistemi və kinetika	2
7	Periferik sinir sistemi və kinetika	2
8	Biomexanikanın əsasları	2
9	Ümumi müayinə və müalicə prosedurları	2
10	Meredian terapiya	2
11	Qidalanma	2
12	Əsas AK Test və Müalicə Prosedurları ...	2
13	Tarazlıq Refleks Sinxronizasiyası	2
14	Psixi və emosional vəziyyətlər	2
15	İmtahana hazırlıq və təkrar	2

**Ali tibb bacısı ixtisası üzrə II kurs tələbələri üçün
“Kinesiologiya” fənnindən
təcrübə dərslərinin mövzu planı**

Payız (VII semestr)

Cəmi: saat 30

28№	Topic Mövzu (praktik məşğələ)	Saat
1	Çiyin qurşağı klinik kinesiologiyası və anatomiyası 4.İdmançının ümumi tibbi problemləri	2
2	Çiyin oynaqı klinik kinesiologiyası və anatomiyası 7. İştirak öncəsi qiymətləndirmə	2
3	Dirsək oynaqı klinik kinesiologiyası və anatomiyası 8.Funksional Bərpa: Təlim və Yarışa Qayıdış	2
4	Bilək oynaqı klinik kinesiologiyası və anatomiyası İştirakın Qiymətləndirilməsi	2
5	Əl klinik kinesiologiyası və anatomiyası 9. İdmanda Travmatik Beyin Zədəsi	2
6	Temporomandibular birləşmə kinesiologiyası və anatomiyası	2
7	Boyun və Gövdə kinesiologiyası və anatomiyası	2
8	Tənəffüs sistemi kinesiologiyası və anatomiyası	2
9	Çanaq qurşağı kinesiologiyası və anatomiyası	2
10	Hip kinesiologiyası və anatomiyası	2
11	Diz kinesiologiyası və anatomiyası	2
12	Ayaq Biləyi Birləşməsi kinesiologiyası və anatomiyası	2
13	Ayaq pəncəsinin kinesiologiyası və anatomiyası	2
14	Duruş kinesiologiyası və anatomiyası	2
15	Yerişin klinik kinesiologiyası və anatomiyası 19. Təkrar və İmtahana hazırlıq	2

METODİKİ TƏMINAT:

1. Lynn S. Lippert, MS, PT // FOURTH EDITION “CLINICAL KINESIOLOGY and ANATOMY” Philadelphia, PA 19103 www.fadavis.com Copyright © 2006
2. David S. Walther, D.C //APPLIED KINESIOLOGY Synopsis 2nd Edition/ West Abriendo Avenue, Pueblo, Colorado 2002

TEXNİKİ TƏCHİZAT:

Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda keçirilir.

Sifariş . Tiraj 30.

Azərbaycan Tibb Universitetinin
nəşriyyatında çap edilmişdir.
Tel.: (012) 595-55-76